

This is a list of the 1,000 most commonly spoken Azerbaijani words.

<b>Number</b>	<b>Azerbaijani</b>	<b>in English</b>
1	kimi	as
2	mən	I
3	onun	his
4	o	that
5	belə	he
6	idi	was
7	üçün	for
8	on	on
9	var	are
10	ilə	with
11	onlar	they
12	olmaq	be
13	at	at
14	bir	one
15	var	have
16	bu	this
17	dən	from
18	tərəfindən	by
19	isti	hot
20	word	word
21	lakin	but
22	nə	what
23	bəzi	some
24	edir	is
25	vaxt	it
26	siz	you
27	və ya	or
28	idi	had
29	bu	the
30	və	of
31	qədər	to
32	və	and
33	a	a
34	da	in
35	biz	we
36	bilərsiniz	can
37	həyata	out
38	digər	other

39	idi	were
40	hansı	which
41	etmək	do
42	onların	their
43	vaxt	time
44	əgər	if
45	olacaq	will
46	necə	how
47	bildirib	said
48	bir	an
49	hər	each
50	demək	tell
51	yoxdur	does
52	dəst	set
53	üç	three
54	istəyirəm	want
55	hava	air
56	quyu	well
57	də	also
58	oynamaq	play
59	kiçik	small
60	son	end
61	qoymaq	put
62	ev	home
63	oxumaq	read
64	əl	hand
65	port	port
66	böyük	large
67	sehr	spell
68	əlavə etmək	add
69	hətta	even
70	torpaq	land
71	burada	here
72	lazımdır	must
73	böyük	big
74	yüksək	high
75	belə	such
76	izləmək	follow
77	akt	act
78	niyə	why
79	soruşmaq	ask

80	men	men
81	dəyişiklik	change
82	getdi	went
83	yüngül	light
84	cür	kind
85	off	off
86	ehtiyac	need
87	ev	house
88	şəkil	picture
89	çalışmaq	try
90	us	us
91	yenidən	again
92	heyvan	animal
93	nöqtə	point
94	ana	mother
95	dünya	world
96	yaxın	near
97	qurmaq	build
98	özü	self
99	torpaq	earth
100	ata	father
101	hər hansı bir	any
102	yeni	new
103	iş	work
104	hissə	part
105	almaq	take
106	almaq	get
107	yer	place
108	etdi	made
109	yaşamaq	live
110	harada	where
111	sonra	after
112	geri	back
113	az	little
114	yalnız	only
115	dəyirmi	round
116	man	man
117	il	year
118	gəldi	came
119	göstərmək	show
120	hər	every

121	yaxşı	good
122	me	me
123	vermək	give
124	bizim	our
125	altında	under
126	adı	name
127	çox	very
128	vasitəsilə	through
129	yalnız	just
130	form	form
131	cümlə	sentence
132	böyük	great
133	düşünmək	think
134	demək	say
135	kömək	help
136	aşağı	low
137	line	line
138	fərqlənir	differ
139	çevirmək	turn
140	səbəb	cause
141	çox	much
142	orta	mean
143	əvvəl	before
144	gediş	move
145	sağ	right
146	oğlan	boy
147	köhnə	old
148	çox	too
149	eyni	same
150	o	she
151	bütün	all
152	orada	there
153	zaman	when
154	up	up
155	istifadə	use
156	Sizin	your
157	yol	way
158	haqqında	about
159	çox	many
160	sonra	then
161	onlara	them

162	yazmaq	write
163	ki	would
164	kimi	like
165	belə	so
166	bu	these
167	öz	her
168	uzun	long
169	etmək	make
170	şey	thing
171	görmək	see
172	ona	him
173	iki	two
174	var	has
175	baxmaq	look
176	daha	more
177	gün	day
178	bilər	could
179	getmək	go
180	gəlmək	come
181	etdi	did
182	sayı	number
183	səs	sound
184	heç bir	no
185	ən	most
186	xalq	people
187	mənim	my
188	üzərində	over
189	öyrənmək	know
190	su	water
191	daha	than
192	zəng edin	call
193	ilk	first
194	kim	who
195	məy	may
196	aşağı	down
197	side	side
198	olmuşdur	been
199	indi	now
200	tapmaq	find
201	baş	head
202	durmaq	stand

203	öz	own
204	səhifə	page
205	olmalıdır	should
206	ölkə	country
207	aşkar	found
208	cavab	answer
209	məktəb	school
210	böyümək	grow
211	təhsil	study
212	hələ	still
213	öyrənmək	learn
214	bitki	plant
215	qapaq	cover
216	qida	food
217	sun	sun
218	dörd	four
219	arasında	between
220	dövlət	state
221	saxlamaq	keep
222	göz	eye
223	heç	never
224	Sonuncu	last
225	qoy	let
226	fikir	thought
227	şəhər	city
228	ağac	tree
229	keçmək	cross
230	təsərrüfat	farm
231	hard	hard
232	start	start
233	bilər	might
234	hekayə	story
235	saw	saw
236	uzaq	far
237	dəniz	sea
238	çəkmək	draw
239	sol	left
240	gec	late
241	run	run
242	yoxdur	don't
243	isə	while

244	mətbuat	press
245	yaxın	close
246	gecə	night
247	real	real
248	həyat	life
249	bir neçə	few
250	şimal	north
251	kitab	book
252	keçirmək	carry
253	aldı	took
254	elm	science
255	yemək	eat
256	otaq	room
257	dost	friend
258	başladı	began
259	fikir	idea
260	balıq	fish
261	dağ	mountain
262	dayandırmaq	stop
263	bir dəfə	once
264	baza	base
265	eşitmək	hear
266	at	horse
267	cut	cut
268	əmin	sure
269	izləmək	watch
270	rəng	color
271	face	face
272	Ağac	wood
273	əsas	main
274	açıq	open
275	görünür	seem
276	birlikdə	together
277	növbəti	next
278	ağ	white
279	uşaq	children
280	başlamaq	begin
281	var	got
282	gəzmək	walk
283	misal	example
284	azaltmaq	ease

285	kağız	paper
286	qrup	group
287	həmişə	always
288	musiqi	music
289	o	those
290	həm	both
291	qiymət	mark
292	tez-tez	often
293	məktub	letter
294	qədər	until
295	mile	mile
296	çay	river
297	avtomobil	car
298	feet	feet
299	qayğı	care
300	ikinci	second
301	kifayət qədər	enough
302	düz	plain
303	girl	girl
304	adi	usual
305	gənc	young
306	hazır	ready
307	bax	above
308	heç	ever
309	qırmızı	red
310	siyahısı	list
311	baxmayaraq	though
312	hiss etmək	feel
313	danışmaq	talk
314	quş	bird
315	tezləklə	soon
316	bədən	body
317	dog	dog
318	ailə	family
319	birbaşa	direct
320	yaradır	pose
321	tərk etmək	leave
322	mahnı	song
323	ölçmək	measure
324	qapı	door
325	məhsul	product

326	qara	black
327	qısa	short
328	say	numeral
329	sinif	class
330	külək	wind
331	sual	question
332	baş	happen
333	tam	complete
334	gəmi	ship
335	sahəsi	area
336	yarım	half
337	rock	rock
338	order	order
339	yanğın	fire
340	cənub	south
341	problem	problem
342	parça	piece
343	bildirib	told
344	bilirdi	knew
345	keçmək	pass
346	ildən	since
347	üst	top
348	bütün	whole
349	kral	king
350	küçə	street
351	inch	inch
352	çoxaltmaq	multiply
353	heç bir şey	nothing
354	Əlbəttə	course
355	qalmaq	stay
356	tam	wheel
357	dolğun	full
358	güc	force
359	mavi	blue
360	object	object
361	qərar	decide
362	yerüstü	surface
363	dərin	deep
364	moon	moon
365	ada	island
366	ayaq	foot

367	sistemi	system
368	məşğul	busy
369	test	test
370	rekord	record
371	qayıq	boat
372	ümumi	common
373	qızıl	gold
374	mümkün	possible
375	təyyarə	plane
376	teminatımızı	stead
377	quru	dry
378	görəsən	wonder
379	gülüş	laugh
380	min	thousand
381	əvvəl	ago
382	RAN	ran
383	yoxlamaq	check
384	oyun	game
385	forma	shape
386	eyniləşdirmək	equate
387	isti	hot
388	darıxmaq	miss
389	gətirdi	brought
390	istilik	heat
391	qar	snow
392	şin	tire
393	gətirmək	bring
394	bəli	yes
395	uzaq	distant
396	doldurmaq	fill
397	şərq	east
398	boya	paint
399	dil	language
400	arasında	among
401	vahid	unit
402	güc	power
403	şəhər	town
404	gözəl	fine
405	müəyyən	certain
406	uçmaq	fly
407	düşmək	fall

408	qurğuşun	lead
409	ağlamaq	cry
410	qaranlıq	dark
411	maşın	machine
412	qeyd	note
413	gözləyin	wait
414	plan	plan
415	rəqəm	figure
416	star	star
417	box	box
418	noun	noun
419	sahəsində	field
420	istirahət	rest
421	düzgün	correct
422	edə	able
423	narınlamaq	pound
424	həyata	done
425	gözəllik	beauty
426	drive	drive
427	qalxdı	stood
428	ehtiva	contain
429	ön	front
430	öyrətmək	teach
431	həftə	week
432	final	final
433	verdi	gave
434	yaşıl	green
435	oh	oh
436	tez	quick
437	inkişaf	develop
438	ocean	ocean
439	isti	warm
440	pulsuz	free
441	dəqiqə	minute
442	güclü	strong
443	xüsusi	special
444	ağıl	mind
445	arxasında	behind
446	aydın	clear
447	quyruq	tail
448	istehsal	produce

449	fakt	fact
450	space	space
451	eşitdim	heard
452	yaxşı	best
453	saat	hour
454	yaxşı	better
455	doğru	true
456	zamanı	during
457	yüz	hundred
458	beş	five
459	xatırlayıram	remember
460	addım	step
461	erkən	early
462	saxlamaq	hold
463	qərb	west
464	torpaq	ground
465	faiz	interest
466	olmaq	reach
467	fast	fast
468	verb	verb
469	oxumaq	sing
470	qulaq asmaq	listen
471	altı	six
472	masa	table
473	səyahət	travel
474	az	less
475	səhər	morning
476	on	ten
477	sadə	simple
478	bir neçə	several
479	sait	vowel
480	doğru	toward
481	müharibə	war
482	lay	lay
483	qarşı	against
484	model	pattern
485	yavaş	slow
486	mərkəzi	center
487	sevgi	love
488	şəxs	person
489	pul	money

490	xidmət	serve
491	görünür	appear
492	yol	road
493	map	map
494	yağış	rain
495	qayda	rule
496	idarə	govern
497	çəkmək	pull
498	soyuq	cold
499	bildiriş	notice
500	səs	voice
501	enerji	energy
502	ov	hunt
503	ehtimal	probable
504	bed	bed
505	qardaşı	brother
506	yumurta	egg
507	ride	ride
508	mobil	cell
509	iman	believe
510	bəlkə	perhaps
511	yığmaq	pick
512	ani	sudden
513	saymaq	count
514	kvadrat	square
515	səbəb	reason
516	uzunluğu	length
517	təmsil	represent
518	incəsənət	art
519	mövzu	subject
520	rayon	region
521	ölçüsü	size
522	dəyişir	vary
523	həll	settle
524	danışmaq	speak
525	çəki	weight
526	ümumi	general
527	ice	ice
528	maddə	matter
529	circle	circle
530	cüt	pair

531	daxildir	include
532	bölmək	divide
533	heca	syllable
534	keçə	felt
535	grand	grand
536	top	ball
537	hələ	yet
538	dalğa	wave
539	düşmək	drop
540	ürək	heart
541	am	am
542	Hazırda	present
543	ağır	heavy
544	dance	dance
545	mühərrik	engine
546	mövqeyi	position
547	qol	arm
548	geniş	wide
549	sail	sail
550	material	material
551	fraksiya	fraction
552	meşə	forest
553	oturmaq	sit
554	irqi	race
555	pəncərə	window
556	mağaza	store
557	yay	summer
558	qatar	train
559	yuxu	sleep
560	sübut etmək	prove
561	tək	lone
562	ayaq	leg
563	exercise	exercise
564	divar	wall
565	tutmaq	catch
566	mount	mount
567	arzu	wish
568	sky	sky
569	board	board
570	sevinc	joy
571	qış	winter

572	sat	sat
573	yazılı	written
574	vəhşi	wild
575	aləti	instrument
576	saxlanılır	kept
577	şüşə	glass
578	ot	grass
579	inək	cow
580	iş	job
581	edge	edge
582	Bürç	sign
583	səfər	visit
584	keçmiş	past
585	yumşaq	soft
586	fun	fun
587	parlaq	bright
588	qaz	gas
589	hava	weather
590	ay	month
591	milyon	million
592	daşıyırlar	bear
593	rəngi	finish
594	xoşbəxt	happy
595	ümid	hope
596	gül	flower
597	geyindirir	clothe
598	qəribə	strange
599	getdi	gone
600	ticarət	trade
601	melody	melody
602	səfər	trip
603	office	office
604	almaq	receive
605	sıra	row
606	ağız	mouth
607	dəqiq	exact
608	simvolu	symbol
609	ölmək	die
610	az	least
611	narahatlıq	trouble
612	bağırmaq	shout

613	savayı	except
614	yazdı	wrote
615	toxum	seed
616	ton	tone
617	qoşulmaq	join
618	gəlidir	suggest
619	təmiz	clean
620	break	break
621	lady	lady
622	yard	yard
623	artacaq	rise
624	pis	bad
625	zərbə	blow
626	neft	oil
627	qan	blood
628	toxunmaq	touch
629	artıb	grew
630	sent	cent
631	mix	mix
632	team	team
633	tel	wire
634	qiymət	cost
635	itirilmiş	lost
636	palıdı	brown
637	taxmaq	wear
638	bağ	garden
639	bərabər	equal
640	göndərdi	sent
641	download	choose
642	düşdü	fell
643	uyğun	fit
644	axını	flow
645	ədalətli	fair
646	bank	bank
647	toplamaq	collect
648	yadda saxla	save
649	nəzarət	control
650	decimal	decimal
651	qulaq	ear
652	başqa	else
653	olduqca	quite

654	qırdı	broke
655	hal	case
656	orta	middle
657	öldürmək	kill
658	son	son
659	lake	lake
660	an	moment
661	miqyaslı	scale
662	yüksək	loud
663	yaz	spring
664	müşahidə	observe
665	uşaq	child
666	düz	straight
667	səmit	consonant
668	millət	nation
669	lüğət	dictionary
670	süd	milk
671	sürət	speed
672	üsul	method
673	orqan	organ
674	maaş	pay
675	əsr	age
676	bölmə	section
677	dön	dress
678	bulud	cloud
679	sürpriz	surprise
680	sakit	quiet
681	daş	stone
682	miniatür	tiny
683	Qalxma	climb
684	sərin	cool
685	dizayn	design
686	yoxsul	poor
687	çox	lot
688	təcrübə	experiment
689	alt	bottom
690	açar	key
691	dəmir	iron
692	tək	single
693	stick	stick
694	düz	flat

695	iyirmi	twenty
696	dəri	skin
697	smile	smile
698	bürüşmək	crease
699	hole	hole
700	jump	jump
701	baby	baby
702	səkkiz	eight
703	kənd	village
704	meet	meet
705	root	root
706	almaq	buy
707	qaldırmaq	raise
708	həll	solve
709	metal	metal
710	olub	whether
711	təkan	push
712	yeddi	seven
713	maddə	paragraph
714	üçüncü	third
715	edilir	shall
716	held	held
717	saç	hair
718	təsvir	describe
719	cook	cook
720	mərtəbə	floor
721	ya	either
722	nəticə	result
723	yandırmaq	burn
724	təpə	hill
725	təhlükəsiz	safe
726	cat	cat
727	əsr	century
728	hesab	consider
729	növü	type
730	hüquq	law
731	bit	bit
732	sahil	coast
733	surəti	copy
734	söz	phrase
735	səssiz	silent

736	hündür	tall
737	qum	sand
738	torpaq	soil
739	rulon	roll
740	temperatur	temperature
741	barmaq	finger
742	sənaye	industry
743	dəyəri	value
744	mübarizə	fight
745	yalan	lie
746	döymək	beat
747	salmaq	excite
748	təbii	natural
749	view	view
750	mənada	sense
751	kapital	capital
752	deyil	won't
753	kreslosu	chair
754	təhlükə	danger
755	meyvə	fruit
756	zəngin	rich
757	qalın	thick
758	əsgər	soldier
759	proses	process
760	fəaliyyət	operate
761	praktika	practice
762	ayrı-ayrı	separate
763	çətin	difficult
764	həkim	doctor
765	edin	please
766	qorumaq	protect
767	günorta	noon
768	məhsul	crop
769	müasir	modern
770	element	element
771	hit	hit
772	tələbə	student
773	künc	corner
774	party	party
775	təchizatı	supply
776	kimin	whose

777	tapmaq	locate
778	ring	ring
779	xarakter	character
780	həşərat	insect
781	tutdu	caught
782	dövr	period
783	göstərir	indicate
784	radio	radio
785	danışıb	spoke
786	atom	atom
787	insan	human
788	tarix	history
789	təsiri	effect
790	elektrik	electric
791	gözləyirik	expect
792	sümük	bone
793	rail	rail
794	təsəvvür etmək	imagine
795	təmin	provide
796	raziyam	agree
797	beləliklə	thus
798	incə	gentle
799	qadın	woman
800	kapitan	captain
801	danışarlar	guess
802	zəruri	necessary
803	kəskin	sharp
804	qanad	wing
805	yaratmaq	create
806	qonşu	neighbor
807	yuma	wash
808	bat	bat
809	deyil	rather
810	izdiham	crowd
811	qarğıdalı	corn
812	müqayisə etmək	compare
813	şer	poem
814	string	string
815	zəng	bell
816	asılı	depend
817	ət	meat

818	ovuşdurmaq	rub
819	tube	tube
820	məşhur	famous
921	dollar	dollar
822	stream	stream
823	qorxu	fear
284	mənzərə	sight
825	nazik	thin
826	üçbucaq	triangle
827	planet	planet
828	tələsmək	hurry
829	rəis	chief
830	koloniya	colony
831	saat	clock
832	mina	mine
833	bağlamaq	tie
834	girmək	enter
835	major	major
836	təzə	fresh
837	Axtarış	search
838	göndərmək	send
839	sarı	yellow
840	top	gun
841	imkan	allow
842	çap	print
843	ölü	dead
844	ləkə	spot
845	səhra	desert
846	kostyum	suit
847	cari	current
848	lift	lift
840	gül	rose
850	gələcək	arrive
851	master	master
852	track	track
853	valideyn	parent
854	shore	shore
855	bölmə	division
856	hesabatı	sheet
857	maddə	substance
858	üstünlük	favor

859	əlaqə	connect
860	post	post
861	sərf	spend
862	chord	chord
863	yağ	fat
864	şad	glad
865	orijinal	original
866	pay	share
867	stansiya	station
868	dad	dad
869	çörək	bread
870	ittiham	charge
871	müvafiq	proper
872	bar	bar
873	təklif	offer
874	segment	segment
875	qul	slave
876	ördək	duck
877	ani	instant
878	bazar	market
879	dərəcə	degree
880	yaşayır	populate
881	cücə	chick
882	əziz	dear
883	düşmən	enemy
884	cavab	reply
885	içki	drink
886	baş	occur
887	dəstək	support
888	çıxış	speech
889	təbiət	nature
890	məsafə	range
891	buxar	steam
892	motion	motion
893	yol	path
894	maye	liquid
895	daxil	log
896	nəzərdə	meant
897	quotient	quotient
898	diş	teeth
899	shell	shell

900	boyun	neck
901	oksigen	oxygen
902	şəkər	sugar
903	ölüm	death
904	olduqca	pretty
905	bacarıq	skill
906	qadın	women
907	mövsüm	season
908	həll	solution
909	maqnit	magnet
910	gümüş	silver
911	thank	thank
912	filialı	branch
913	oyunu	match
914	şəkilçi	suffix
915	xüsusilə	especially
916	əncir	fig
917	qorxur	afraid
918	böyük	huge
919	bacı	sister
920	pələd	steel
921	müzakirə etmək	discuss
922	irəli	forward
923	oxşar	similar
924	yol	guide
925	təcrübə	experience
926	hesab	score
927	alma	apple
928	alıb	bought
929	rəhbərlik	led
930	meşdança	pitch
931	coat	coat
932	kütləvi	mass
933	kart	card
934	band	band
935	kəndir	rope
936	slip	slip
937	qazanmaq	win
938	yuxu	dream
939	axşam	evening
940	vəziyyəti	condition

941	yem	feed
942	alət	tool
943	ümumi	total
944	əsas	basic
945	iy	smell
946	valley	valley
947	də	nor
948	double	double
949	oturacaq	seat
950	davam	continue
951	məhəllə	block
952	chart	chart
953	papaq	hat
954	satmaq	sell
955	uğur	success
956	şirkət	company
957	çixmaq	subtract
958	hadisə	event
959	xüsusilə	particular
960	müqavilə	deal
961	swim	swim
962	müddət	term
963	qarşı	opposite
964	arvad	wife
965	ayaqqabı	shoe
966	çiyin	shoulder
967	yaymaq	spread
968	təşkil etmək	arrange
969	camp	camp
970	icad	invent
971	pambıq	cotton
972	anadan	born
973	müəyyən	determine
974	quart	quart
975	doqquz	nine
976	yük maşını	truck
977	səs	noise
978	səviyyəsi	level
979	şans	chance
980	toplamaq	gather
981	shop	shop

982	uzatmaq	stretch
983	atmaq	throw
984	parlaq	shine
985	əmlak	property
986	sütun	column
987	molekul	molecule
988	seçin	select
989	yanlış	wrong
990	böz	gray
991	təkrar	repeat
992	tələb	require
993	geniş	broad
994	hazırlamaq	prepare
995	düz	salt
996	burun	nose
997	cəm	plural
998	hirs	anger
999	iddia	claim
1000	qitə	continent